



Vergi və Hüquq yenilikləri

Bu buraxılışda aşağıdakı məsələlərin icmalını diqqətinizə çatdırmaq istərdik:

- Elektron qaimə-fakturalar üzrə ƏDV ödənişi və hesablanması qaydalarına dəyişikliklər
- Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması
- Cinayət və İnzibati xətlər məcəllələrinə dəyişikliklər
- "Banklarda əməliyyat risklərinin idarə edilməsi haqqında" yeni Qayda
- Dövlət rüsumları üzrə e-bildirişlər müəyyən edilmişdir

Elektron qaimə-fakturalar üzrə ƏDV ödənişi və hesablanması qaydalarına dəyişikliklər:

21 fevral 2025-ci il tarixində " "Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydalarına Dəyişikliklər" haqqında Nazirlər Kabinetinin Qərarı ("Dəyişiklik") qəbul edilmişdir.

Dəyişikliyə əsasən, mallar (işlər, xidmətlər) təqdim edən satıcılar və tikinti fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda, eləcə də kənd təsərrüfatı məhsullarının pərakəndə satışında alıcıya təqdim olunan qəbzlərdə və çeklərdə ƏDV depozit hesabının detalları göstərmək tələbi ləğv edilib.

Bundan əlavə, Dəyişiklik vergi ödəyicilərinin ƏDV sub-hesabından dövlət büdcəsinə köçürmə üçün müəyyən edilmiş müddətini uzadır. Xüsusilə, əgər ödənişlər ƏDV sub-hesabından dövlət büdcəsinə saat 14:15-dən əvvəl edilibsə, Dövlət Vergi Xidməti müvafiq sənədləri saat 14:30-a qədər Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edə bilər. Əvvəlki müddət vergi ödəyicisi üçün saat 11:30, Dövlət Vergi Xidməti üçün isə saat 13:00 kimi müəyyən edilmişdi.

Əgər ödəniş saat 14:15-dən sonra və ya qeyri-iş günündə həyata keçirilərsə, Dövlət Vergi Xidməti bu sənədləri növbəti iş günündə eyni qaydada Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edəcəkdir.

Bu Dəyişiklik 2025-ci il fevralın 24-də qüvvəyə minmişdir.

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması:

3 fevral 2025-ci il tarixində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Qanun ("Dəyişiklik") qəbul edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılma müddəti 2026-cı il yanvarın ayının 1-dək uzadılmışdır.

Dəyişikliklər 1 yanvar 2025-ci il tarixindən tətbiq edilir.

Cinayət və İnzibati Xətlər məcəllələrinə dəyişikliklər

27 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun ("Dəyişikliklər") qəbul edilmişdir.

Dəyişikliklərə əsasən, istehlakçıların malın (və ya xidmətin) ölçüsü, çəkisi, miqdarı, istehsal xüsusiyyətləri və keyfiyyəti barədə aldadılması ilə bağlı xeyli və külli miqdarda zərərin miqdarı aşağıdakı kimi dəyişdirilmişdir:

- Əvvəl xeyli miqdar 300 AZN - 3 000 AZN arasında olan məbləğ kimi müəyyən edilirdi. Dəyişikliklərə əsasən, xeyli miqdar 5 000 AZN-dən çox, lakin 30 000 AZN-dən çox olmayan məbləğ kimi müəyyən edilmişdir.
- Əvvəl külli miqdar 3 000 AZN-dən çox olan məbləğ kimi hesab olunurdu. Dəyişikliklərə əsasən, külli miqdar 30 000 AZN-dən çox olan məbləğ kimi müəyyən edilmişdir.

Bundan əlavə, insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu bilinən qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması qadağan edilmiş və bununla bağlı sanksiyalar Cinayət Məcəlləsində müəyyən edilmişdir.

Həmçinin, Dəyişikliklərə əsasən, müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə spirtli içkilərin satışı İnzibati Xətlər Məcəlləsinə uyğun olaraq 100 – 2 000 AZN aralığında inzibati cərimələrlə nəticələnəcəkdir.

Dəyişikliklər 17 fevral 2025-ci il tarixində qüvvəyə minmişdir.

"Banklarda əməliyyat risklərinin idarə edilməsi haqqında" yeni Qayda

28 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının ("Mərkəzi Bank") İdarə Heyətinin Qərarı ilə "Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası ("Qaydalar") təsdiq edilmişdir.

Qaydalar banklarda əməliyyat risklərinin idarə edilməsi, o cümlədən onların müəyyənləşdirilməsi, qiymətləndirilməsi və monitorinqi, habelə

daxili və nəzarət orqanları qarşısında hesabatlılığa dair tələbləri müəyyən edir. Bundan əlavə, Qaydalar əməliyyat riski insidentləri üçün məlumat bazasının yaradılmasını müəyyən edir.

Qaydalara əsasən, bank tərəfindən bank fəaliyyəti, informasiya texnologiyaları və ya informasiya təhlükəsizliyi üçün kənar xidmətlərdən istifadə edilsə, həmin xidmət və xidmət təminatçısı haqqında müvafiq məlumatlar Mərkəzi Banka təqdim edilməlidir. Bu təqdimat bank və xidmət təminatçısı arasında bağlanmış müqavilə ilə birlikdə 5 iş günü ərzində həyata keçirilməlidir.

Bundan əlavə, banklar ən azı ildə bir dəfə işçilərə təlim keçməli, biznesin davamlılığı planını sınaqdan keçirməli, nəticələr və zəruri dəyişikliklər barədə Müşahidə Şurasına məlumat verməlidir.

Bundan əlavə, banklar hər rübdən sonra 15 təqvim günü ərzində aşağıdakı insidentlər barədə Mərkəzi Banka məlumat verməlidir:

- 100.000 AZN və ya daha çox ziyan vuran insidentlər
- müntəzəm olaraq təkrarlanan insidentlər
- potensial zərərin həcmi 100.000 AZN və daha çox olan insidentlər

Mərkəzi Bank əməliyyat riski ilə bağlı əlavə məlumat tələb edərsə, bank onu müəyyən edilmiş müddət ərzində təqdim etməlidir.

Qaydalar 12 mart 2025-ci il tarixindən qüvvəyə minir.

Dövlət rüsumları üzrə e-bildirişlər müəyyən edilmişdir.

29 dekabr 2024-cü il tarixində "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun ("Dəyişikliklər") qəbul edilmişdir.

Dəyişikliklərdə "e-bildiriş" in anlayışı "dövlət rüsumu tutulan hər bir xidmət və hüquqi hərəkət üzrə elektron qaydada tərtib olunan, dövlət rüsumunun dövlət büdcəsinə daxilolmalarının hesablanması və köçürülməsi üçün istifadə olunan sənəd" kimi müəyyən edilmişdir.

Dəyişikliklərə əsasən, dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün "e-bildiriş" in təqdim edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi "dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)" informasiya sistemi vasitəsilə həyata keçirilir.

Dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarət və uçot da bu sistem vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlər bu sistem üzərindən qəbul olunur və onlara baxılır.

Əlavə olaraq, aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə tutulan dövlət rüsumunun ödənilməsi zamanı tərtib edilmiş "e-bildiriş"ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulacaqdır.

Bu Dəyişikliklər 1 yanvar 2025-ci il tarixində qüvvəyə minmişdir.

Əlaqə üçün:

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislər ilə əlaqə saxlamağınız xahiş olunur:



Arzu Hacıyeva
Partnyor, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
arzu.hajiyeva@az.ey.com



Məmməd Balacanov
Baş Menecer, Hüquq xidmətinin rəhbəri,
Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
mammad.balajanov@az.ey.com

EY | Daha yaxşı iş dünyasını qururuq

EY şirkəti, müştərilərə, əməkdaşlara, cəmiyyətə və planetimizə yeni faydalar təqdim etməklə və kapital bazarlarına inamı artırmaqla daha yaxşı iş dünyasını qurmağa çalışır.

Geniş məlumat bazası, süni intellekt və qabaqcıl texnologiyaların dəstəyi ilə əməkdaşlarımız müştərilərə gələcəyə inamla addımlamağa, bu günün və sabahın ən mühüm məsələlərinin həll yollarını tapmağa kömək edir.

EY şirkətinin mütəxəssisləri audit, konsaltinq, vergi, strategiya və əməliyyatlar daxil olmaqla fərqli sahələrdə çeşidli xidmətlər göstərirlər. Sənaye təcrübəsindən, qlobal miqyasda integrasiya olunmuş, multidissiplinar şəbəkədən və vahid ekosistemdə çalışan fərqli tərəfdaşlarımızın köməyindən faydalanaraq biz 150-dən çox ölkə və ərazilərdə xidmətlər təklif edirik.

Biz birlikdə gələcəyi formalaşdırmaq missiyamızı inamla yerinə yetiririk.

EY adı, hər biri müstəqil hüquqi şəxs olan Ernst & Young Qlobal Limited qlobal şirkətlər şəbəkəsinin bir və ya daha çox üzvünə aiddir. Ernst & Young Global Limited, üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. EY şirkəti tərəfindən fərdi məlumatların toplanması və istifadə edilməsinə dair məlumatlar, habelə məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin hüquqları ey.com/privacy sahifəsində təqdim edilir. EY firmaları yerli qanunlarla qadağan olunduğu ərazilərdə hüquq xidmətləri göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: ey.com

© 2025-ci il Ernst & Yanq Holdingş (SiAyEs) Bİ.Vİ.
Bütün hüquqlar qorunur.

Hazırkı nəşr yalnız məlumat məqsədilə hazırlanıb və uçot, vergi, hüquqi və ya digər peşəkar məsləhətin əvəzi kimi nəzərdə tutulmur. Konkret məsləhətlər almaq üçün məsləhətçilərə müraciət edin.

ey.com/az